



## TÖVSIYYƏLƏR

### Yeniyyətlər nəyi bilməlidir?

- Evdən çıxdıqları zaman getdikləri yer barədə valideynlərinə məlumat verməli, telefon əlaqəsi saxlamaq imkanları olmalı;
- Tanımadıqları şəxslərin avtomobillərinə minməməli;
- İnsan axını az olan parklardan, küçələrdən ehtiyatla keçməli;
- Əgər kiminsə onu izlədiyini hiss edərsə, yaxınlıqda olan insanlardan yardım istəməli;
- Özünü şübhəli aparan şəxsi müəyyən etməyi bacarmalı, onu təsvir edə bilməli, avtomobilin nömrəsini yadında saxlamalı;
- Özlərinə zərər verməmək üçün onlardan pul, telefon, qızıl və s. əşyalar tələb edilərsə, mütləq verməlidirlər.

## İNSAN ALVERİ NƏDİR?

- Tamah və gəlir əldə etmək məqsədilə;
- Zor, hədə-qorxu və digər vasitələr tətbiq etməklə;
- Şirnikləndirmə, imtiyaz, aldatmaqla;
- Asılılıq vəziyyətindən istifadə etməklə;
- İnsanların saxlanması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi başa düşülür.

## İNSAN ALVERİ

insanlığa qarşı cinayətdir

Ailə, Qadın və Uşaq Problemləri üzrə  
Dövlət Komitəsi  
Regional Mərkəzlərlə iş şöbəsi  
(+99412) 498 94 02  
Hüquqi təminat şöbəsi:  
(+ 99412) 493 70 39





## «İSTİSMAR» DEYƏNDƏ NƏ BAŞA DÜŞÜLÜR?

- Məcburi əmək (xidmət);
- Cinsi istismar, köləlik;
- Asılılıq vəziyyəti;
- İnsan orqanlarının və toxumalarının qanunsuz çıxarılması;
- Şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması;
- Qadının surroqat ana kimi istifadə edilməsi;
- Qanunsuz fəaliyyətə cəlb etmə.

## HANSI ÜSULLARDAN İSTİFADƏ EDİRLƏR?

- Gözəl həyat haqqında əhvalatlar danışır;
- Bütün maddi problemlərin həll olunması ilə bağlı vədlər verir;
- Yüksək əmək haqqı olan iş təklif edir;
- Karyera pilləsində yüksəlmə vəd edir;
- Əvvəlcədən hazırlanmış adamlar «əldə etdikləri nailiyyətlər» barədə məlumat verir;
- Foto, video materiallar, təqdimatlar nümayiş etdirirlər.

## İNSAN ALVERİ RİSK QRUPUNA DAXİLƏLMA AMİLLƏRİ:

- Yoxsulluq səviyyəsi;
- Sosial və iqtisadi bərabərsizlik;
- İşsizlik;
- Təhsil səviyyəsinin aşağı olması;
- Ailədaxili zorakılıq;
- Cinsi ayrı-seçkilik;
- Məlumatsızlıq;
- 18 yaşa qədər uşaq və yeniyetmələr;
- 18-30 yaşarası gənclər, qadınlar;
- 19-55 yaşarası kişilər;
- Kiçik şəhərlər, kəndlər və ya oradan böyük şəhərə gələnələr və s.

## KİMLƏR VASİTƏSİLƏ İNSAN ALVERİNİN QURBANINA ÇEVİRİLİR?

- İşədüzəltmə firmaları, nikah, moda və turizm agentlikləri vasitəsilə;
- İş, təhsil, tanışlıq, nikah haqqında internet, qəzet, küçə və televiziya elanları vasitəsilə;
- Tanışlar, qonşular, kurs yoldaşları, iş yerindəki həmkarlar tərəfindən təkliflərlə;
- Xarici agentliklər tərəfindən təkliflərlə;
- Əvvəlcədən hazırlanmış adamlar tərəfindən təkliflərlə.

## VALİDEYNLƏR NƏYİ BİLMƏLİDİRLƏR?

- valideynlər üzərində uşağın adı olan paltar, oyuncaq və digər əşyalardan istifadə etməməyə çalışmalı;
- Uşaqların bütün dostlarını şəxsən tanımalı;
- İctimai yerlərdə balacaların əlindən tutmalı;
- Uşağı bağçaya, məktəbə, idmana və s. yerlərə apardıqda qapıya qədər ötürməli;
- Uşaqlara yardım nömrələrini öyrətməlidir.
- valideynlərin yanında uşaqların rəngli şəkli, tibbi və stomatoloji anamnezi olmalıdır.

